

III Bakı Beynəlxalq Turizm Filmləri Festivalının açılış mərasimi

□ *Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dünən Nizami Kino Mərkəzində III Bakı Beynəlxalq Turizm Filmləri+ Festivalının açılış mərasimi oldu. Tədbirdən əvvəl jurnalistlər üçün mətbuat konfransı keçirildi.*

Qeyd olundu ki, bu festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda, diqqəti tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına cəlb etməyi də qarşısına məqsəd qoyub.

Festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Film göndərən ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malayziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var.

Festivalın seçim komissiyası tərəfindən 28 ölkədən 78 film müsabiqə proqramına daxil edilib. Seçilən filmlər 5 kateqoriya üzrə yarı-sacaqlar: ölkə, region, şəhər; mədəniyyət və ənənə; eloji turizm və digər turizm növləri;TV məhsulları olan filmlər, videoçarxlar.



Festivalın müsabiqə proqramındakı filmlər kinematografçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 6 nəfərlik beynəlxalq münisflər heyəti tərəfindən qiymətləndiriləcək. Münisflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edir. Heyətə Azərbaycandan Azər Qəriblə yanaşı Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnnə Demejko daxildirlər.

M. MÜKƏRRƏMOĞLU,
"Xalq qəzeti"